

Orta ixtisas təhsili üzrə ixtisasların təsnifatı

1. Təhsil ixtisasları qrupu	
040101	Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün)
040102	Texnologiya müəllimliyi
040103	Pedagogika
040104	Musiqi müəllimliyi
040105	İnformatika müəllimliyi (ümumi orta təhsil bazası üçün)
040106	Təsviri incəsənət müəllimliyi
040107	İbtidai sinif müəllimliyi
040108	Ail və ev təhsili
040109	Məktəbdə qədrət təhsildə korreksiyaedici təlim
040110	Məktəbdə qədrət təlimi və tərbiyə
2. Humanitar və sosial ixtisaslar qrupu	
040201	Hüquq mühafizə fəaliyyəti
040202	Kitabxana – informasiya təminatı
040203	Arxiv işi və kərgəzarlıq
3. Mədəniyyət və incəsənət ixtisasları qrupu	
040301	Muzey işi və abidələrin mühafizəsi
040302	Instrumental ifaçılıq (altilər üzrə)
040303	Xanəndəlik
040304	Vokal sənəti
040305	Xor dirijorluğu
040306	Musiqi nəzəriyyəsi
040307	Xoreoqrafiya sənəti

040308	Estrada s n ti
040309	Xalq al ı al tl ri ifaılı ı (al tl r zr)
040310	A ıq s n ti
040311	Dekorativ t tbiqi inc s n t v xalq s n ti
040312	Teatr dekor s n ti
040313	ıq v s s rejissoru
040314	B dıi yaradıcılıq i i
040315	R ngkarlıq
040316	R ssamlıq
040317	Qrafika
040318	Heyk ltara lıq
040319	Dizayn
4. qtisadiyyat v idar etm ixtisasları qrupu	
040401	Mühasibat uotu
040402	Maliyy i i
040403	Vergi v vergitutma
040404	Bank i i
040405	Sı orta i i
040406	Statistika
040407	Menecment
040408	Gömrük i i
040409	Marketing
040410	B l diyy t s rrüfatının t kili
040411	Kommersiya

040412	Reklam i i
5. Texniki v texnoloji ixtisaslar qrupu	
040501	Faydalı qazıntı yataqlarının axtarı ı v k fiyyatı
040502	Faydalı qazıntı yataqlarının yeraltı i l nilm si
040503	Neft v qaz yataqlarının geologiyası v k fiyyatı
040504	Neft v qaz quyularının qazılması
040505	Neft v qaz yataqlarının istismarı
040506	Neft-qaz k m r v anbarlarının tikintisi v istismarı
040507	Neft v qaz emalı
040508	Neft-qaz qur uları v avadanlıqları
040509	Elektrik stansiyaların v yarımstansiyaların elektrik avadanlıqlarının qura dırılması
040510	Elektrik t chizatı
040511	Elektrik ma ınları v avadanlıqları
040512	stilik energetik qur uları
040513	stilik t chizatı v istilik texnikası avadanlıqları
040514	Ma ınqayırma texnologiyası
040515	Texnoloji ma ın v avadanlıqlar
040516	Qaynaq istehsalının metallurqiyası, texnologiyası v avadanlı ı
040517	G miqayırma
040518	G mi energetik qur ularının istismarı
040519	G mi enerji avadanlıqlarının v avtomatik vasit l rinin istismarı
040520	G mi sürücülüyü
040521	G mil rin t miri
040522	G mi ma ın v mexanizml rinin qura dırılması, onlara texniki xidm t

040523	Lokomotiv və elektrik qatarı təsərrüfatı
040524	Vaqon və refrejerator təsərrüfatı
040525	Yerüstü və yeraltı dəmir yolunun elektrikli dirilməsi və təchizatı
040526	Avtomobil və traktorqayırma
040527	Nəqliyyat vasitələrinin texniki istismarı (nəqliyyat növləri üzrə)
040528	Qaldırıcı-nəqliyyat, tikinti məhsulları və avadanlıqlarının texniki istismarı
040529	Nəqliyyatda daşıma vasitələrinin təchizatı
040530	Yol hərəkətinin təchizatı
040531	Diagnostika üsulları və cihazları
040532	Biotexniki və tibbi aparatlar
040533	Tibbi avadanlıqların quraşdırılması, texniki təmiri və istismarı
040534	Poçt rabitəsi
040535	Radiorabit, radio verilişləri və televiziya
040536	Çoxkanallı telekommunikasiya sistemləri
040537	Avtomatik idarəetmə sistemləri
040538	Nəqliyyatda avtomatika, telemexanika (nəqliyyat növləri üzrə)
040539	Rabitə qovşaqları və kommunikasiya sistemləri
040540	Rabitə sistemlərinin idarə olunmasının informasiya hesablama vasitələri
040541	Rabitə xətlərinin bərkəməli və xətt quruluşları
040542	Mobil bərkəməli sistemləri və operatorluğu
040543	Kompüter bərkəməli
040544	Kompüter sistemləri və kompleksləri
040545	Kompüter bərkəməlinin və hesablama texnikasının təmiri və servis xidməti
040546	Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı

040547	informasiya i l m sinin v idar etm nin avtomatla dırılmı sisteml ri
040548	informasiya texnologiyası sisteml ri
040549	informasiya t hlük sizliyinin t minatının t kili
040550	Telekommunikasiya sisteml rinin informasiya t hlük sizliyi
040551	Avtomatla dırılmı sisteml rin informasiya t hlük sizliyi
040552	Bina v qur uların tikintisi v istismarı
040553	Müh ndis qur ularının tikintisi v istismarı
040554	Geodeziya v x rit çilik
040555	Tikinti m mulatları v konstruksiyaları istehsalı
040556	S naye avadanlıqlarının qura dırılması v texniki istismarı
040557	Qaz t chizatı sistemi v avadanlıqlarının qura dırılması v istismarı
040558	Su t chizatı v suayırma
040559	Daxili sanitar texniki v ventilyasiya qur ularının qura dırılması v istismarı
040560	S naye v mülki binaların elektrik avadanlıqlarının qura dırılması v istismarı
040561	Avtomobil yolları v aerodromların tikintisi, istismarı v t miri
040562	Kimy vi birl m l rin keyfiyy tin analitik n zar t
040563	Neft v qaz kimyası polimerl rin kimy vi texnologiyası
040564	Poliqrafiy istehsalatının texnologiyası
040565	A ac emalı texnologiyası
040566	mt ünəslıq v istehlak mallarının ekspertizası
040567	Trikotaj istehsalının texnologiyası
040568	Toxuculuq texnologiyası
040569	Tiki m mulatlarının texnologiyası
040570	Geyiml rin modell dirilm si v konstruksiya edilm si

040571	Balıq və balıq məhsullarının texnologiyası
040572	t və süd məhsullarının texnologiyası
040573	rabçılıq və qızcırtma istehsalatının texnologiyası
040574	Konservləşdirmə və qida konsentratları texnologiyası
040575	əhməhsullarının texnologiyası
040576	Çörək, makaron, unlu, qənnadı məmulatlarının texnologiyası
040577	Taxıl, və taxıl məhsullarının saxlanması və emalı texnologiyası
040578	Qida sənayesi, iaşə və ticarət sistemində sanitariya-gigiyena təhlükəsizliyi
040579	Yanacaq təhlükəsizliyi
040580	traf mühitinin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə
040581	Metrologiya
6. Kənd təsərrüfatı ixtisasları qrupu	
040601	Aqronomluq
040602	Zootexniklik
040603	Baytarlıq
040604	Yer quruluşu və torpaq məftilliyi
040605	Aqrar (fermer) təsərrüfatının təşkili
040606	Balıqçılıq
040607	Məhsul və məhsulərkəmərkə təsərrüfatı
040608	Aqrar təsərrüfatının mexanikləşdirilməsi
7. Sənəhiyyə, rifah və xidmət ixtisasları qrupu	
040701	Müalicə işi
040702	Hərbi fəndlər işi
040703	Məməliq işi

040704	Tibbi profilaktika
040705	Ortopetik stomatologiya
040706	caçılıq
040707	Tibb bacısı i i
040708	Tibbi optika
040709	Laboratoriya diaqnostikası
040710	Sosial i
040711	dman v müalic masajı
040712	B d n t rbiy si v idman
040713	Fövqalad v ziyy td mühafiz
040714	Turist, mehmanxana t s rrüfatının t kili v idar edilm si
040715	Turizm v onun t kili
040716	B l dçilik i i
040717	Turist v sanatoriya-kurort kompleksl rind tibbi xidm tin t kili
040718	Mehmanxana-turist v sanatoriya -kurort kompleksl rind ia v servis
040719	M i t v radioelektron aparatlarının servisi
040720	N qliyyat vasit l rinin t miri v servisi
040721	a mü ssis l rinin servisi
040722	Milli musiqi al tl rinin istehsalı v t miri
040723	Z rg rlik m mulatları v b z k yalarının hazırlanması